



DİQQƏT!

SƏS QƏZETİNDƏN NOVBƏTİ YENİLİK!

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə olaraq
Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamerasını daxil olub QR kodunu telefonunuza oxuduraq ekrana gələn linkə daxil olna.

QEYD: Android telefonlar üçün QR Code Reader skine programını telefonunuza yükləyərək videolara daxil ola bilərsiniz.



"Səs" qəzeti mənim
ürünən ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 145 (6109) 25 avqust 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

**Sahibə Qafarova: "Türkiyə ilə
dostluğumuz sarsılmazdır"**

Avqustun 24-də Milli
Məclisin Sədri Sahibə
Qafarovanın Türkiyə
Böyük Millət
Məclisinin Sədri
Mustafa Şəntopla
növbəti telefon danışı
çı olub. Milli Məclis
in Mətbuat və ictimaiyyətlə
əlaqələr
söbəsindən AZƏR-
TAC-a verilən məlumatata görə, telefon danışığında
Spiker həmkarını və onun simasında bütün
türk xalqını Türkiye tarixinin ən böyük təbii
qaz yatağının kəşf olunması münasibətilə həm
öz adından, həm də Milli Məclisin...



Bax 7

İlham Əliyev: "Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir"



Bax 2

**Düşmənin uğursuz diversiya cəhdidə:
Tovuz zəfərinin davamı!**

Bax 7

Ermenistanın Azərbaycana qarşı yüksəldiyi işgalçılıq siyaseti və həmin siyasetin təməlində dayanan təxribatçılıq cəhdələri davam etməkdədir. Bu cəhdələrin hər birinin arxasında təcavüzkarlıq faktorları ile yanaşı, həm də digər kirli məraqların dayandığı şübhəsizdir. O da sərr deyil ki, artıq uzun illərdir ATƏT-in Minsk qrupu Ermenistan-Azərbaycan, Dağılıq...



Türkiyənin "TRT World"
kanalı Ermənistanın
Tovuz rayonu
istiqamətində törətdiyi
hərbi təxribatla
bağlı geniş
reportaj yayıb



Türkiyənin ingilis dilində
yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı...



Bax 5

Metro fəaliyyətini nə
vaxt bərpa edəcək?

Son günlər Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Problemin həlli ilə əlaqədar alternativ vasitələrdən istifadə etmək mümkündür. Paytaxtın sənəsindən şima yükünün böyük qismini öz üzərinə...

Bax 6

Kuman Suaresə zəng etdi, "Barselona"dən qovdu!"



"Barselona"nın futbolçusu Luis Suáresin komandanın göndəriləcəyi ilə bağlı növbəti xəbər yayılıb. Qol.az İspanyanın "Rac1" radiosuna istinadən xəber verir ki, yeni baş məşqçi Ronald Kuman 33 yaşlı hücumçuya zəng vuraraq, onu növbəti mövsüm üçün komandada düşünmədiyini...


Bax 16

**Koronavirusa
qarşı peyvəndlər
əhaliyə hansı
qaydada
paylanacaq?**



Bax 10

**Paşinyan
üçün
"Hardtalk"
kabusu...**



Bax 13

**Alman polisi
"Meydan TV"yə
300 min avroluq
cərimə yazdı!**



Bax 14

İlham Əliyev: "Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir"

Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmır Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon icra Hakimiyyətinin, Elmır Bağırovu isə Saatlı Rayon icra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı -Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimədi öz işinizle doğrudacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmaqlılar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.

Siz öz işinizdə həmişə insanları bir yerde olmalıdır. İnsanlar sizin qayığınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəye qaldıra bilərik.

Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf programı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcılıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonra illerdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilmədi. Biz bütün bölgelərdə əsas infrastruktur layihələrini ya başa çatdırıq, ya da ki, buna çox yaxınlaşq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faizə yaxınlaşsın.

Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümürdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə qatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuqları vasitəsilə bu məsələlər öz



İlham Əliyev: "Korruptiona və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözədə yox, əməldə aparılır"

həllini tapır və bundan sonra da bu na xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünkü həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngelləyib. Nəzərə alsoq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqcılıq rayonlarıdır, burada elbette ki, su amilinin çox böyük önemi var.

Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səməresini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artı o qədər de yüksək rəqəmlərə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yene de demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqcılıqda əsas məqsəd mehsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkəlerinin səviyyəsində olan neticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq, düzgün yanaşma olmalıdır, bütün aqro-tekniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önemli addımlar atılıb, islahatlar aparılıb. Həm fermərlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nez-

rət mexanizmi təkmilləşib. Çünkü bu da olmalıdır. Bildiyiniz kimi, fermərlər böyük həcmədə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır.

Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün elbette ki, qeyri-neft sektorümüz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizde. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübüdür. İkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faiz çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozo-na məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiyəmtəndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusi sənaye istehsalı sahəsində inkişaf var ve bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyətdir. Biz nəyin hesabına buna nail olmuşq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalılmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalıdır.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında sünə əngəller töredilir, onlardan yerli icra orqanları tərəfindən rüşvet, pay tələb olunur. Buna qətiyyət yolu vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görmə-

lidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara el tutur, elbette ki, o sahibkarlara mənim münasibetim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməlidir, ikili mühəsibat olmamalıdır. Əger olarsa, bu sahibkarlar məsuliyyət cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ de ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər.

Biləsuvar və Saatlı rayonlarında Ermenistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşməş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadimdadır ki, Prezident kimi ilk açığım köçkünlərə Bileşuvər rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Tekce bu il 7 min köçkünlərə yeni mənzillər, evlər təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artırmalıdır.

Siz çalışmalısınız ki, rehbərlik edəcəyiniz rayonlara sərmayə qoymusun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünkü investisiya olmadan heç bir bölge, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük eksəriyyəti görürlər - ilk növbədə, infrastruktur layi-

Rəsmi xronika

Prezident İlham Əliyev F.G.Qocayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikret Göküş oğlu Qocayev (Fikret Qoca) "İstiqlal" ordeni ilə təltif edilib.

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Fikret Qocaya telefonla zəng edib. Dövlətimizin başçısı Fikret Qocanı yubiley münasibətə təbrik edib, ona yaradıcılıq fealiyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikret Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən hemişə böyük maraqla izlənilədiyi vurğulayıb. Dövlətimizin başçısı Fikret Qocanın "İstiqlal" ordeni ilə təltif olunduğunu deyib və bu münasibətə də təbriklərini çatdırıb.

Xoş sözlərə və təbriklərə görə dərin minnədarlığı bildiren Fikret Qoca "İstiqlal" ordeni ilə təltif olunmasının dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikret Qoca Ümummilli Liderlə görüşlərini memnunluq hissi ilə xatırlayıb. Fikret Qoca bu enənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnədarlığını bildirib.

Prezidenti İlham Əliyev Gürçüstanın Prezidenti Salome Zurabishviliyə başsağlığı ünvanlayıb. Trend xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli xanım Prezident,

Ölkənin Duşeti bələdiyyəsi erazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayıda insanın hələk olması və xəsarət almazı xəberi bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Size, helək olanların ailələrinə və yaxınlarına, dost Gürçüstan xalqına şəxsən öz adımdan dərin hüznə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Prezident İlham Əliyev Elmır Bağırovun Saatlı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmesi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Elmır Məmməd oğlu Bağırov Saatlı Rayon icra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezident İlham Əliyev Faiq Qurbətovun Bileşuvər Rayon icra Hakimiyyətinin başçısı təyin edilmesi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Faiq Akif oğlu Qurbətov Bileşuvər Rayon icra Hakimiyyətinin başçısı təyin edilsin.

hələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırlı xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır.

Ardı Səh. 3

İlham Əliyev: “Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir”

Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib

Əvvəli Səh. 2

Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox pragmatik nöqtəyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsali, nəqliyyat layihələri. O ki qaldı, kend tesərrüfatı layihərinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidişimiz yerli investorlardıradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdır. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-güne möhkəmlənen sabitlikdən, əmin-amanlıqlıdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən behrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmində sərmaya gəvurdaş.

Bu, təbiidir, dünya iqtisadiyyatı
bele idarə olunur və bunu biz qada-
ğan edə bilmerik. Ancaq xarici ölkə-
lərə on milyonlarla dollar həcmində
investisiya qoyan Azərbaycan sahib-
karı, ilk növbədə, öz Vətənini düşüm-
məlidir, öz insanlarını düşünməli-
dir. Onu düşünməlidir ki, bu gün pan-
demiya dövründə, neftin qiymətinin
keskin düşməsi şəraitində işsizlik ar-
ta biler. Əlbətə ki, bu sahibkarların
mənəvi öhdəliyi olmalıdır. Ona görə
mən Azərbaycan sahibkarlarına üz-
tutub deyirəm ki, indiki şəraitdə sizin
vəsaitiniz ölkə iqtisadiyyatının xeyri-
ne işləməlidir. Azərbaycana vəsait
qoyn. Burada sizin vəsaitiniz ən
yüksek seviyyədə qorunur.

Azərbaycanda biznes iqlimi il-dən-ile yaxşılaşır və hesab edirəm ki, biz "Doing Business" programı çərçivəsində tarixi nailiyetlər elde etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük və-saiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alıñ, ondan sonra mən eti-rəz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şə-raitdə hesab edirəm ki, bu, dözülməzdür və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nezarət edə bilərik və Azərbaycanın aidiyəti qurumları buna gərək ciddi fikir versinlər. Əger indiki şə-raitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayen-deləri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərse, gərək bunu əsaslan-dırsınlar və bu məsələ diqqət mərkə-zında olmalıdır.

Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmde investisiya qoymulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmağınızın ve bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünkü pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərinin müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına qəldi. on-



İlham Əliyev: "Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır"

lara el tutdu, onlara el uzatdi. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərefindən maddi cəhətdən dəsteklenir. Eyni zamanda, bu il rekord sayıda ödənişli ictimai iş yerleri açılmaqdadır. Bu iş yerlerinin sayı 90 minə çatacaq və bu sahədə de şəffaflıq olmalıdır. Çünkü son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən azterminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlerinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adı hala çevrilmişdir. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasib adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək virdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərefindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır.

Korrupsiya və rüşvetxorluğa qarşı mübarizə Azərbaycanda sözde yox, əməlde aparılır. Bu mübarizə xalq tərefindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımları alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çekir. Şadəm ki, son vaxtlar ictimai nezaret mexanizmi daha da müteşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizde insanlara arxalanmalsınız və rayonlarda ictimai nezaret mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərecək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərefindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq.

Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azə-

baycanda bu məsələlərə dözümlülük sifir səviyyəsindədir və hesab edirəm ki, gördüyüümüz işlər bunu təsdiqləyir. Tekce yerli icra orqanlarının rəhbərliyi yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri de məsuliyyət cəlb edilibdir və bu məsələlər ictimaiyyətə maileşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəberdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşma-mızı eks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət de bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsin-lər ki, mən size hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsınız. Ona görə sizin işinizə ən düzgün və ədaletli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işlə-yəcəksiniz ki, xalq sizin işinizdən razı olsun.

Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işde, həm məşətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandırıbilecek addımlar atmamalısınız. Özünüüz hamidən yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlerini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlerini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən defələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisiidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlerini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi po-

zurlar. Cəmiyyətimizdə formallaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, tekəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruze ediləndə dərhal müvafiq göstərişlər verilir ve bu insanlar ya inzibati qayda-da cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaradığıdır, bu birincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqqı yoxdur-sa, nə isteyirsiniz deyin, nə isteyirsiniz edin, size nə hörmət, nə də ki, rəğbet olacaq. Ona görə, siz möişət-də də, işdə də nümunə olmalısınız və özünüüz təvazökar aparmalısunuz. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasetimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

olmalıdır. Kadr siyasetinde gerek düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadıq saydıqları kadrları öne çekirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar öne çekilmelidir. Müstəqilliyi, müstəqil həyatımızı her şəyden üstün tutan, vətənpərvər, milli ruhda, milli deyərlər əsasında təribyə alan insanlar öne çekilmelidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyaseti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin de icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövləte sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizni dəstəkləyəcək, mən de sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, eger eyri yolla getsəniz, onda qanun qarşısında ca-

yah veracaksiniz

Vab VƏRƏQƏSİNİZ.
Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Bileşuvvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

xxx

X X X

Biləsuvar Rayon İcra Hakimiyətinin başçısı Faiq Qürbətov:

-Cənab Prezident, icazə verin, əvvəlcə öz adımdan və həmkarının adından bize göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığımızı bildirək. Əmin edirik ki, biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzle doğruldacaqıq. Sizin bugünkü və ümumiyyətə bütün çıxışlarınızda göstərdiyiniz məsələlər - vətəndaşların məmənunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırlı dövrdə Bileşuvər və Saatliya cəlb olunması bizim fəaliyyətimizdə prioritət sahələrdən biri olacaqdır. Onu da qeyd edim ki, əsas məsələ yerlərdə yeni iş yerlərinin açılması və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmənunluğuna nail olunmasıdır. Bir daha Sizə təşəkkürümüz bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacaqıq.

Saatlı Rayon İcra Hakimiyyəti-nin başçısı Elmir Bağırov:

—Möhətərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimadə görə Size dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gelən mesuliyyətin böyüklüyünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fealiyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan varlığımın işlərlə çalışacağam. Çox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.

Qanun şahdır, şah qanun deyil!

Prezident İlham Əliyev: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil”

Bəli, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun alılıyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir, öz hərəkətlərinə görə məsuliyyət daşıyır və heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı vermir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında qanunun tələblərinə hər kəsinin zəruriliyini və qanun qarşısında bərabər davamlı sabitliyin, cətəbəqlərindən olan maraq və mənafelərinin məyə qadir mükəmməl mexanizminin yaradılmasına nail olmaq istəyirik.



və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələbləri-nə hörmətsiz yanaşa bilməz. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir.

Karantin rejimi və yenə məmur özbaşınalığı

Bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlükler əldə etmək mümkün deyil. Çünkü qanunlar və onların icrasına məsul dövlət qurumlarının kifayət qədər dəqiq, operativ işləyən nəzarət mexanizmləri var. Üstəlik ictimai nəzarətin də bu məsələdə rolu zaman keçidkə artır. Ona görə də hər birimiz attdığımız addımları da-ha dərindən ölçüb-biçmeli, dövlətimizin qanunlarına hörmət nümayis etdirməliyik”

Göründüyü kimi, qanunları pozan hər kəsi qanun cəzalandırır. Yəni hansısa vəzifəli şəxsin yol verdiyi pozuntulara onun sozial statusuna görə qiymət verilməməlidir. Hər bir kəs qanun qarşısında eyni qaydada məsuliyyət daşıyır. Çünkü hüququn başlıca prinsipi ədalətdir, hüquq insanlara deyil, konkret əməllərə qiymət verir.

Karantin rejimi və yenə məmur özbaşinalığı

Bu baxımdan da bütün dünyani ağışuna alan koronavirus pandemiyası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ile Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına uğurla həyata keçirilir. Bu gün məhz bu uğurlu və düşünülmüş addımların nəticəsində görülən bütün lazımi qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsinisini verərək, başqa ölkələrdən fərqli olaraq xalqımız bu vəziyyətdən az itki'lərlə çıxır və ölkəmizdə koronavirus xəstəliyi nəzaret altındadır. Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdıgına görə kütłəvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Bu gün kim kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas ve s. mərasimləri keçirən çoxlu sayıda şəxsi məsuliyyətə celb edib. Bu günlərdə bəzi vəzifeli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qurağına məruz qalıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti ölkədə qanunun alılıyinin qarantidır, hər kəsin qanun qarsısında məsuliyyəti

RƏFIQƏ HÜSEYNOVA

Ceyhun Bayramov: “Dünya enerji bazارında
Türkiyə bundan sonra mühüm enerji
istehsalçısı kimi çıkış edəcək”

Avqustun 22-de Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiye Respublikasınıñ Xarici İşlər naziri Mövlud Çavuşoğluñ telefona la zəng edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilərlə ki, nazir Ceyhun Bayramov Türkiyənin Qara dənizdə zəngin qaz yatağı kəşf etməsi münasibə-



Dünya enerji bazارında etibarlı tranzit ölkesi kimi tanınan Türkiye'nin bundan sonra mü hüüm enerji istehsalıcı kimi çıkış edecəyi ve belelikle, bölgədə enerji təhlükəsizliyinə ehemmiyyətli töhfə verəcəyi vurğulanıb. Türkiye tarixindəki ən böyük təbii qaz yatağının kəşfinin Türkiye dövlətinin və xalqının rifahı və tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Nazırılar dost ve qardaş ölkelerimiz arasında strateji tərəfdəşliq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini vurgulayıblar.

Mərakeş qəzeti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqalə yayıb

Mərakeşin “Əl-Məsə” qəzetində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, siyasi təhlilçi Əhməd Nurəddinin müəllifi olduğu “Qarabağ böhran tarixi amillər və geostrateji maraqlar arasında” sərlövhəli məqale dərc edilib. AZƏRTAC xəbər verir ki, yazıda iyul ayındakı Ermənistan silahlı qüvvələri tərefindən Azərbaycanın mövqelərinə qarşı edilən hücumun 2016-ci ildəki “Dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağ münaqişəsini yenidən beynəlxalq aləmin diqqəti mərkəzine gətirdiyi vurgulanıb.

Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsini tarixi barədə məlumat verən Əhməd Nureddin bildirib ki, ötə əsrin 90-cı illərində baş verən müharibə nəticəsində 30 min insan öldürülüb, Ermənistanın işğal etdiyi ərazilərdə etnik temizləmə siyaseti aparması nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan ilə Azərbaycan arasında danışqlarda vasitəçi rolunu oynamaq üçün yaradılan ATƏT-in Minsk qrupu ötən müdətde münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nai ola bilməyib.

Müellif qeyd edir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlliinə çalışsa da, öz ordusunu da gücləndirir. Bu məqsədə Türkiyə ilə strateji tərəfdəşləq haqqında müqavilə imzalanıb. Türkiyə, həmçinin 1921-ci ilde Sovet İttifaqı ilə imzaladığı Qars müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikasının qarantiyası hesab edilir. Yazında diqqətə çatdırılır ki, bu münaqişədə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ölkəmizin münaqişə ilə bağlı mövqeyi 1993-cü ilde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və Ermenistanın qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal və qeyd-sartsız çıxarılmasını tələb etdən qətnaməlarda da dəstaklanır.

Ərəb dünyasının mətbuatında Azərbaycanla bağlı materiallara geniş yer ayrılır

Ermənistan-Azərbaycan münaqişəsində son vəziyyət, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri, Beyrut limanında baş vermiş partlayışın törediyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycanın Livana maliyyə yardımını, ölkəmizin koronavirus pandemiyası ilə bağlı gördüyü tədbirlər və digər məsələlər avqust ayında ərəb dünyasının aparıcı kütłəvi informasiya vasitələrinin əsas mövzusu olmaqdə davam edir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş çərçivəsində illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dek keçirilmiş birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri ərebdilli oxucuların diqqətini yenidən ölkəmizə cəlb edib, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı mövzusunu daha da aktuallaşdırıb.

Həmçinin əreb dünyasının bir sıra KİV-ləri avqustun 20-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyinin (UNA) "Pandemiya dövründə müxtəlif dinlərin və medeniyətlerin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları" mövzusunda virtual forumunda UNA-nın İcraiyyə Şurasının üzvü, AZERTAC-ın idarə Heyetinin sədri Aslan Aslanovun çıxışına yer veriblər. Əlliye yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndəlerinin, rəsmi şəxslərin, diplomatların qatıldığı tədbirdə Azerbaycanın tolerantlıq nümunəsinin, birgəyaşayış dəyerlerinin dünyada təbliğ üçün Prezident İlham Əliyevin ve Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstiyi ile ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, forumların əhəmiyyətindən bahs olunub. Diqqətə çatdırılıb ki, pandemiya səbəbindən ənənəvi tədbirlər təxirə salınsa da, insanlar virtual imkanlardan istifadə edərək forumlar keçirir və fikirlərini, təcrübələrini bölüşürələr. Qlobal böhran insanların qarşılıqlı həmreyiliyini, dostluğunу zəiflədə bilməyib, əksinə onu müvəqqəti olaraq ənənəvi ifade formasından virtual aləmə daşıyıb.

Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Misir, İraq, Mərakeş və digər ərəb dövlətlərində geniş oxucu auditoriyası olan “əl-Hərir”, “əl-Əhdas24”, “Neyruz”, “SPA”, “Shorouknews”, “Sabq”, “Elbalad”, “una-oic.org”, “Rosaelyoussef”, “Gulf365”, “Gulfeyes”, “Masralyoum”, “Asiaelyoum”, “Aljazeera”, “Sadəl-arab”, “Akhbarak”, “Theworldnews”, “Pressbee” kimi KİV-lər qeyd edilən mövzularla bağlı AZƏRTAC-ın materiallarından istifadə edərək xəbərlər yayıblar. AZƏRTAC-a istinadla verilmiş xəbərlərin bəziləri ərəbdilli KİV-lər tərəfindən 23 milyondan çox istifadəçi olun “Nabd” informasiya yayımı tətbiqində da oxuculara təqdim edilib. Ümumilikdə, bu ilin avqust ayında ərəbdilli KİV-lərda və informasiya resurslarında AZƏRTAC-a istinadla 100-dən çox xəbər verildirilib.

www.sesqazeti.az

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. AZƏRTAC xəbər verir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dönyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Bildirir ki, toqquşma zamanı hər iki tərəf itki verib. Azərbaycanlı əsgərlər həqiqətən də Birinci Dünya müharibəsinin mənzərəsini xatırladılar səngərlər qazıblar. Burada gərginlik hələ də yüksəkdir, hər an gözlənilmədən döyüş yenidən başlaya bilər. Tovuzda baş verən toqquşma həqiqi narahatlılığı səbəb oldu. Bu toqquşma müharibəyə çevrilə bilərdi.

Reportajda sərhəddə xidmet edən leytenant Ülvi Vəlizadənin aşağıdakı fikirlərinə yer verilir: "Mən döyüş başlayan ilk saatlardan, ilk dəqiqələrdən sırf döyüş mövqeyindəyəm. Əvvəlcə düşmən minaatanlardan, digər iricəpli silahlardan atəş açmağa başladı. Üç gün şiddətli döyüşlər getdi. Mən də düşmənlə bilavasitə temas xəttində döyüşlərdə iştirak etdim. Düşmənin texribatının qarşısı silahlı qüvvələrimiz tərəfindən alındı və o, geri oturduldu".

Tovuzun tarixi haqqında məlumat verən müxbir qeyd edir ki, bu rayon Qafqazın ən zəngin kənd təsərrüfatı mərkəzlərindən biridir və o, istehsal etdiyi konyaki ilə məşhurlaşıb.

Reportajda ermənilərin açıqları atəş neticəsində dağıdılmış evlər, mülki insanların vəziyyəti nümayiş etdirilir. Müəllif deyir ki, bu evlərə baxıqdə ağır atışmanın dağıcı nəticəsini görürsən. Dün-yadakı digər münaqişələrdən gör-düyümüz odur ki, mülki şəxslər bu cür döyüşün ən pis tərəflərinə belə dözərək öz evlərində yaşamağa öyrəşiblər.

Tovuz rayonunun sakini Elman Əsədullayev deyir ki, ermənilər ar-tıq 30 ildir Azərbaycana hücum edirlər. Biz hər zaman sülh tərəfdarı olmuşuq, məsələnin danişqıllar yolu ilə hellini istəmişik. Lakin onlar hücum edib bizim mülki insanları öldürürək. Fikrimcə, onlar qəsdən belə edirlər ki, bizi təxribata cəlb etsinlər. Sonra da "bize kömək edin" deyib beynəlxalq iktimaiyyətə yalvarmağa başlasınlar. Bura bizim torpağımızdır.

Müəllif bildirir ki, son toqquşma Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla danışqları ciddi tənqid edəndən bir həftədən az müddət keçidkən sonra başladı. Ermənistan Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır.

Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyevin fikirlərinə geniş yer verilib.

Hikmet Hacıyev qeyd edir ki, əslində, Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycanın bəzi gözləntiləri var idi. Azərbaycanın gözləntisi var idi ki, Paşinyanın çox güman Ermənistanın rəhbərliyindən fərqli siyaset yürüdəcək: "Azərbaycan Prezidentinin Paşinyanla Düşənbə görüşünü xatırlatmaq istərdim. Ermənistanın baş naziri ona ölkəsində bir sıra işlərin görülməsi, parlament seçkilərinin keçirilməsi və s. üçün vaxt verilməsini xahiş etdi. Biz danışqlar prosesində konstruktiv öhdəliyi təmin etdik və vaxt verməyə, tərefimizdən atəşkes rejiminin təmin edilməsinə çalışdıq. Lakin təessüflər olsun ki, biz qarşılıq görmədik.



Türkiyənin "TRT World" kanalı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb

Ermənistan hökuməti destruktiv siyasetinə davam etdi. İlk olaraq bu, yeni ərazilər iddia və Ermənistanın müdafiə naziri tərəfindən yeni məharibələrə açıq çağırışın eks olunduğu aqressiv hərbi doktrina ilə başladı. Sonra Ermənistanın tehlükəsizlik naziri bildirdi ki, Azərbaycan ərazisinin bir qarışı da qaytarıla bilmez. Daha sonra Paşinyan qeyd etdi ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə.

Müxbir bildirir ki, iyulun 14-də Azərbaycan generalını itirməklə ən böyük itkilerindən birini verdi. Minlərlə insan Bakının küçələrinə axıdı. Onlar Ermənistanla məharibəyə və Ermənistan tərəfindən işğal edilmiş Qarabağın azad edilməsinə çapılış səsləndirdilər.

Müəllifin "Cənubi Qafqazda baş verənlər hər zaman digər regional gücəri də özünə cəlb edəcək. Rusiya ordusu Tovuz döyüşündən qısa zaman sonra təecübü hərbi təlim keçirdi. Ermənistanın Rusiya ilə uzun müddət davam edən müttəfiqliyi var. Biz bu yaxınlarda Rusiya ordusunun ölkənin Azərbaycandan uzaq olmayan cənub-qərbində böyük hərbi təlim keçirdiyini gördük. Bu sizi narahat etdi?" sualına cavabında Prezidentin köməkçisi deyir: "Bəli, bizim bəzi narahatlığımız var idi və biz rusiyalı tərəfdəşlərimizla əlaqə qurduq. Rusiya da qonşu ölkədir və bu eskalasiyanın ortasında Rusiyanın ərazisində intensiv hərbi təlim keçirməsi barədə məlumat var idi. Ermənistan diviziyası da bu prosesə qoşuldu, lakin bizim Müdafiə Nazirimizin Rusiyanın Müdafiə naziri ilə danışığı oldu və biz bu iki hadisənin heç bir vəchle bir-biri ilə əlaqəsinin olmamasına əmin olduq".

Müxbir: Lakin buna baxmayaq, Kremlin döyüşlərin ortasında yüzlərlə ton silah-sursatı İranın həvə ərazisi ilə Ermənistana ötürməsi barədə hesabatlar üzə çıxdı.



Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırdı. Azərbaycan ilə uzun zamandır bəri strateji tərefədəş olan Türkiye isə buna Azərbaycan Ordusu ilə birgə təlimlər keçirmekle cavab verdi. Bu, Ermənistana səhv etməməsi üçün bir mesaj idi. Azərbaycanın Ermənistandır ilə 1994-cü ilde atəşkəs müqaviləsi imzalamasına baxmayaraq, münaqişə o zamandan bəri qeyri-müəyyən fasılələrlə davam edir. Azərbaycanın hərbi rəhberliyi gərginliyin əsas səbəbləri həll edilməyinə daha çox toqquşmanın baş verəcəyi barədə xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vəqif Dərgahlı reportajda deyir: "Hərbçi olaraq bizim vəzifəmiz məharibəyə hazırlıqlaşdırıq. Azərbaycan Ordusu istənilən halda münaqişənin hərbi yolla həll olunmasına iştirak edə bilər. 2016-cı ilde Azərbaycan Ordusu münaqişənin hərbi yolla həll olunmasının mümkünüyünü göstərdi. Bir sözlə, Azərbaycan Ordusu məharibəyə hazırlırdır".

Ali Baş Komandanın tapşırığına əsasən, 2014-cü ildən başlayaraq Azərbaycan Ordusunda geniş miqyaslı islahatlara start verildi. Xüsusi şəxsi heyətin komplekt-

laşdırılması, ordunun müasirleşdirilmesi, en yüksək dəqiqiliyə malik silahların alınması yerləşdirilmesi məsəlesi. Erməni tərəfi itkilerinin çox az olduğunu desə də, amma bizim apardığımız çəkilişlər və əldə etdiyimiz əməliyyat məlumatları onu deməyə əsas verir ki, ölü və yaralı olaraq düşmən tərəfi yüzlerit verib".

Jurnalist: Münəqişə geosiyasi baxımdan bir çox nəticələrə səbəb ola bilər. Milliyətlərlə dolların idarə olunması təhlükə altında düşə bilər. Uinston Çörçil demişdir: "Əgər neft kraliadırsa,

nümayəndələri bildirirlər ki, bir gün ermənilərlə birlikdə yaşamaq mümkün ola bilər, lakin onlar öz torpaqlarına geri qayıtmadan uzunmüddətli sülh real deyil".

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev:

Ermənistanla Azərbaycan səhərdində yaşanan ən son gərginlik və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər torpaqlarına da hücum və işğal etmək cəhdləri vəziyyətin nə dərəcədə həssas olduğunu və bu münaqişənin ən tez zamanda həll edilmesinin zəruriyini göstərdi. Ermənilərin bu özbaşılılığı üçüncü onillikdir ki, davam

edir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətraf rayonlarını işğal altında saxlayır. Bu dəfə isə gərginlik Azərbaycanın işğal olunmuş regionlarında yox, Dağlıq Qarabağdan 130 kilometr aralıda baş verdi. Bu da onu göstərir ki, bu Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış hücumudur. Bizim böyük ümidiyimiz var ki, öz doğma torpaqlarımıza qayıdağımız günlər gəlib çatacaq və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini və pozulmuş hüquqlarımızı berpa edəcəyik. Atəşəs hər zaman davam etmək üçün deyil. Buna görə də bizim üçün çox vacibdir ki, bu münaqişəni ən tez zamanda həll edək. Yoxsa bu növbəti nesillər üçün çox ağır bir yük olacaq".

Jurnalist deyir ki, tarixin ağır yük daşması çətinliklərə getirib çıxara bilər. Bakının qədim hissəsində Azərbaycan Xalq Cumhuriyyətinə həsr olunmuş abidə var. Bunuyla bağlı Hikmet Hacıyev deyir: "Bu abidə 1918-ci ili xatırladır. Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı, Türkiye bolşevik və daşnak ordularının Bakıda törətdikləri qətlialı məbarizədə Azərbaycana qardaşlığını uzatdı. Yüz il sonra - 2018-ci ilde Azərbaycan və Türkiye Silahlı Qüvvələri Bakının küçələrində yeni və köhnə formalarla yürüş etdirilər".

Sonda müəllif vurgulayır ki, dondurulmuş münaqişə olmur. Münaqişə kökündən həll olunana-dək münaqişə olaraq qalır. Əgər həll olunmasa o partlaya bilər. Biz Azərbaycandan bir daha ayrılmışa hazırlaşarkən mən özümdən asılı olmayaraq düşündüm ki, görəsən bir də nə vaxt bu gözəl ölkəyə bu savaşın yeni qışığımini işğal etdirəcək. Bu münaqişənin sonu hələ görünmür.

Bəhruz Quliyev: "Böyük məglubiyət düşmənin qapısını döymək üzrədir"

"İşgalci Ermenistanın təxribatçılıq cəhdlerinin qarşısı da-im Azərbaycanın şanlı Silahlı Qüvvələri tərəfindən alınıb ve bundan sonra da qətiyyətlə alınacaq". Bu fikirəri Olaylar.az-a "SOS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Goranboy rayonu ərazisində erməni diversiya-kəşfiyyat qrupunun zərərsizləşdirilməsi, eləcə də, qrupun komandirinin əsir götürülməsi faktını şərh edərkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Ermenistanın hərbi-siyasi rəhbərliyi ölkələri daxilindəki uğursuzluqlarını, xalqın artan narahızlığını gizlətmək üçün bu cür menfur addımlara gedirlər, lakin göründüyü kimi, məğlub olurlar: "Ermenistanda kimlərin hakimiyətdə olmalarına baxmayaraq, həmin ölkənin işğalçılıq siyaseti iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə köklü zərbələr vurmaqdadır. Əlbəttə ki, xalq narazıdır ve hakimiyət zaman-zaman bu cür kırıcı addımlara gedərək, özünü sudan quru çıxarmağa cəhdər göstərir. Biz belə hali 2016-ci ilin aprelində Qarabağda, 2017-ci ilin yayında Naxçıvanın Gündüt kəndində müşahidə etdik və şahidi olduq ki, Azərbaycan Ordusu daim aylıq-sayıdır və düşmənin təxribatlarının qarşısını əzmlə almaqla yanaşı, həm də ona sarıcı zərbələr endirir, üzərində qələbə qazanır".

"Məhz Goranboyda düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar olunaraq zərərsizləşdirilməsi, üstəlik qrupun komandirinin əsir götürülməsi bu qələbələrin, xüsusiilə Tovuzdakı zəfərin davamıdır", deyən "SOS" qəzetinin baş redaktoru hesab edir ki, artıq bu reallıqlar bütövlükde Ermenistan hakimiyətinin xalq qarşısındaki "qalib" stereotiplərini kökündən məhv edib: "Artıq beynəlxalq aləm, ayrı-ayrı nüfuzlu siyasi dairələr de həmin gerçekliyi dərindən dərək edirlər, Azərbaycanın haqlı sesinə dəstək göstərirler. Əlbəttə, düşmən bundan daha da aqressivləşir, qıcıqlanır, amma göründüyü kimi, onların bütün cəhdleri əbəsdir və məğlub vəziyyətlərini daha çox açığa çıxarırlar".

"O cümlədən, Ermenistan KIV-ləri, xüsusiilə hakimiyətə yaxınlığı ilə seçilən mətbuatlar son vaxtlar əsgər ölümləri ilə bağlı müxtəlif informasiyalar yayırlar və əslin-de, özlərin ifşa edirlər", deyən siyasi ekspert sonda bildirib ki, həmin əsgər ölümlərinin əsas tərəfi məhz cəbhə xətlərində, düşmənlə təmas zolaqlarında diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilmələri ilə bağlıdır: "İşgalçi hakimiyət bunu xalqdan gizlədir. Amma buna baxmayaraq, ermənilərin sosial şəbəkə seqmentləri, həmcinin müxtəlif bloqlar vasitəsi ilə həqiqətləri yayanlar gerçəkləri yazırlar. Bununla da sübut olunur ki, erməni hərbi-siyasi dairələri davamlı olaraq diversiya qruplarını işe salırlar və Azərbaycanın aylıq-sayıq Silahlı Qüvvələri bu qrupları məhv edir. Düşmən bilməlidir ki, artıq onların saatlarının sonu çatıb və böyük məglubiyət onların qapılalarını döymək üzrədir".

Rövşən

Qurban Alberyan ələ keçməsə idi, nə baş verərdi?



Ermənistən açıq-əşkar Azərbaycan ərazilərində təxribat yaratmaq, postlarımıza daxil olmaq, diversiya hadisələri töötəmək, Azərbaycan əsərələrini öldürmek, onları şəhid etmək, Azərbaycana məxsus müəyyən postları ələ keçirmək məqsədi gündürdü".

Bu sözləri SIA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü olan deputatı, siyasetçi Arzu Nağıyev, Ermənistən diversiya-kəşfiyyat qrupunun Azərbaycana qarşı töötəməyə çalışdığı təxribatın əsas məqsədlərindən danışarkən deyib.

Onun sözlərinə görə, bu, Ermənistən tərəfindən qisas almadıq məqsədilə Azərbaycana qarşı töredilmiş növbəti təxribat xarakterli addım idi: "Tovuz hadisələrində şəhid olmuş hərbiçilərimizin 40-ci günü onların beş bir təxribati addım atması gözlenilən idi. Onlar məlum hadisələr fonunda öz itkilərinin, hansı ki, Ermənistən bu itkilər haqqında heç bir kütləvi informasiya vasitələrinə heç bir açıklama və məlumat vermədi, sifir bunun əvəzini çıxmış istedilər. Bu təxribat qisas karakteri daşıyır. Ermənistən tərəfindən növbəti diversiya, növbəti sabotaj və terror cəhdı idi. Birmənəli olaraq Ermənistən Ordusunun atlığı məqsədli addım idi. Məlum məsələdir ki, bu son hadisələrde Ermənistən tərəfindən ölenlər və yaralananlar var. Bunun da mütləq şəkildə ictimaiyyətdən gizlətməyə, məlumatları açıqlamamağa çalışacaqlar".

Ermənistən Müdafiə Nazirliyinin komandır Qurban Alberyanın əlverişsiz hava şəraitindən dolayı itkin düşməsi ilə bağlı yadıldığı məlumatata münasibət bildirən millet vəkili vurgulayıb ki, bu heç bir halda baş verə bilməz: "Necə ola bilər, axı, diversiya-kəşfiyyat qrupunun komandiri itkin düşsün? Necə ola bilər ki, baş leytenant yolunu azısın? İster duman olsun, ister çən olsun, istərsə də digər təbii hadisələr, axı, komandır necə aza bilər? Bu, birmənəli şəkildə təxribatdır və bunun da birbaşa günahkarı və məsuliyyəti Ermənistən tərəfinin üzərinə düşür. Ermənistən ordusu nə açıqlama verirsə-versin, bu hadisənin təxribat olduğunu dəyişə bilməz. Fakt göz qəbəğindədir".

Ermənistən bu addımı atmaqdə əsas məqsədini açıqlayan Arzu Nağıyev bildirib ki, bununla Ermənistən açıq-əşkar Azərbaycan ərazilərində təxribat yaratmaq, postlarımıza daxil olmaq, diversiya hadisələri töötəmək, Azərbaycan əsərələrini öldürmek, onları şəhid etmək, Azərbaycana məxsus müəyyən postları ələ keçirmək məqsədi daşıyırı.

Nigar Məmmədova

Azərbaycanda daha 152 yoluxma faktı qeydə alınıb, 111 nəfər sağalıb

Azərbaycan Respublikasının COVID-19 ilə bağlı son vəziyyət	
	Bu gün
Umumi	24.08.2020
Ölən	35426
Ölən yoxlanılmış sayı	33104
Ölən əməkdaşlığı sayı	1803
Aktiv vəzət sayı	87867
Ölən test sayı	4890
Ölənlik test sayı	519
Ölənlik əməkdaşlığı sayı	1

KoronaVirus[®]

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 152 yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabinetin yanında Operativ Qərargahdan SIA-ya verilən məlumatata görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 1 nəfər vefat edib. Hazırkı dövrədə ölkəmizdə 35 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vefat edib. Aktiv xəstə sayı 1803 nəfərdir. Ötən müddət ərzində 878 min 667 test aparılıb. Bugünkü test sayı isə 4890-dır.



Metro fəaliyyətini nə vaxt bərpa edəcək?

Son günlər Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Problemin həlli ilə əlaqədar alternativ vasitələrdən istifadə etmək mümkündür. Paytaxtin sərnişindəsimə yükünün böyük qismini öz üzərinə götürən metropolitenin fəaliyyətini dayandırmasından isə vəziyyəti dəha da çətinləşdirir.

Azərbaycandan fərqli olaraq qonşu Rusiya, Türkiye, Avropa, Amerika, Skandinaviya və bir çox ölkələrdə metroların fəaliyyəti artıq bərpa edilib. Bəs, Azərbaycanda metronun fəaliyyəti nə vaxt bərpa olacaq, mütəxəssislər və rəsmilər bu barədə nə düşünür, vətəndaşlar metronun yoxluğunda hansı problemlər üzləşir? Bütün bu suallara cavab tapmaq üçün SIA paytaxt sakinləri arasında sorğu keçirib.

Paytaxt sakini

Qasımovə Cəmilə: - "Metro tezliklə öz işinə başlasayıdı çox yaxşı olardı. Avtobuslarda sıxlıqla əlaqədar işə gedib-gelmək çox çətindir. BakıKartla bağlı bir sıra problemlər yaşayırıq. Belə ki, metrolar bağlı olduğundan gediş haqqını yüksəmk üçün bəzən uzun yol qət etməli oluruq".



İlham Ramazanov: - "Metronun bağlı olması ilə əlaqədar avtobuslarda sıxlıqlar müşahidə olunur. Lakin pandemiyanın qarşısının alınması üçün dövlətin gördüyü tədbirlərlə bağlı görünür metronun açılması məsləhət deyil. Vətəndaş olaraq bu qərarla tam razıyam".

Bakı sakini Süleymanova Zabitə:

- "Bəzən sıxlıqla əlaqədar 2-3 avtobus ard-arda keçməsinə baxmayaqra qərnişin götürür. Düşünürəm ki, metronun açılması yaxşıdır. Ən azından qərnişin sayında azalmalar olardı".



Əhmədov Elcan: - "Xirdalanda yaşayırıam və her seher şəhər mərkəzine gələ bilmək üçün 2 bəzən 3 avtobus dəyişirəm. Metronun açılması vacibdir. Çünkü metronun bağlı olması ilə əlaqədar çox əziyyət çəkir. Buna görə də, metronun tez bir zamanda açılmasını səbsizliklə gözləyirəm. Həftə sonları isə avtobuslar işləməyindən işlərimiz ardiycə gedə bilmirik. Bu isə bir sıra problemlərə yol açır".

Piriyev Hilal:

- "BakuBus"-lar bəzən dayanacaqlarda saxlaşır, avtobusu idarəetmə də problemlər yaranır bilir. Bəzən qəfil əyələci sıxıqları üçün sıxlıq olduğundan insanlar yixila, yüngül də olsa xəsəret ala bilərlər. Buna görə də, sərnişinlər arasında narahızlıqlar çoxalır. M2 avtobuslarda sıxlıq müşahidə olunur".



Əzizov Həsən: - "Men Ukraynadan yenice gəlmisəm, peşəkar döyüşçüyəm. İctimai nəqliyyatda və yollarda sıxlıq müşahidə olunur. Ona görə də, metronun bağlanması mənə aydın de-

Aysel Məmmədova

Sahibə Qafarova: "Türkiyə ilə dostluğumuz sarsılmazdır"

Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopla növbəti telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətə elaqələr şöbəsindən AZERTAC-a verilən məlumatə görə, telefon danışığında Spiker həmkarını və onun simasında bütün türk xalqını Türkiyə tarixinin en böyük təbii qaz yatağının keşf olunması münasibətə həm öz adından, həm də Milli Məclisin deputatları adından təbrik edib. Sədr deyib ki, yeni qaz yatağının işlənməsi qardaş və dost Türkiyə xalqına böyük faydalara gətirməklə yanaşı, onun beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək, iqtisadiyyatının daha da güclənməsinə yeni impuls verəcək.

Telefon danışı zamanı spikerlər Azərbaycan və Türkiyənin enerji təhlükəsizliyi sahəsində



birlikdə həyata keçirdikləri global layihələrin ehemmiyyətini bir daha vurğulayıb, bu ölkələrin regionda reallaşdırıcıları digər layihələrin de müvəffeqiyətlə neticələnəcəyinə əminliklərini söyləyiblər.

Milli Məclisin Sədri bildirib ki, Türkiyənin uğurları bizi də qəlbən sevindirir. Azərbaycan-Türkiyə dostluğu xalqlarımızın rifahi namine bundan sonra da inkişaf edəcək. Türkiyə ilə dostluğumuz sarsılmazdır. Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.

Müdafiə Nazirliyi erməni diversantın üzərində götürülən ləvazimatların fotolarını təqdim edib



Qurgen Alaverdyanın üzərində götürülən əşyaları ictimaiyyətə təqdim edir.

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən

Ermənistən silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandırının üzərində bir sıra hərbi ləvazimatlar ve şəxsi əşyalar aşkarlanıb. AZERTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla erməni diversiya qrupunun komandiri baş leytenant

Qara dənizdəki qaz yatağı Azərbaycanın qaz ixracına necə təsir edəcək?

Türkiyə xarici ölkələrdən mavi qaz idxləni davam etdirəcək. Azərbaycan isə Türkiyəyə qaz ixracı həcmələrini 2021-ci il və 2022-ci ilə qədər 12.5 milyard kubmetr qədər çatdıracaq. Əlavə olaraq qeyd edək ki, Azərbaycan qazı öz keyfiyyətinə və qiymətinə görə Türkiyə bazarında kifayət qədər rəqabətə davamlıdır. Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaçıları Mərkəzinin rəhbəri, neft və qaz məsələləri üzrə mütəxəssis İlham Şaban Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz yatağının Azərbaycanın regiona qaz ixracına hansı dərəcədə təsir edəcəyindən danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi statistikalara əsasən, Türkiyə öten il, yəni, 2019-cu ildə xarici ölkələrdən 44 milyard kubmetrən artıq qaz istehlak edib, lakin, bu Türkiyənin real maye qaza olan tələbatı deyil: "Təbii ki, bu bir sıra amillərdən asılıdır. Həmçinin, klimativ faktorlardan irəli gələn, yəni, müləyim qış və müləyim yay fəsillerinə bağlı olaraq Türkiyənin mavi qaza tələbatının azalması fonunda baş verən faktorlardır. Türkiyə maye qaza olan ehtiyacının təqribən 11 milyard kubmetrini boru kəmərləri vasitəsilə ödəyib. Hazırda 2020-ci ildə maye qazın dünya bazarında qiymətlərinin xeyli ucuzlaşması səbəbindən mavi qazın idxlə kifayət qədər azdır. Lakin, Türkiyənin mavi qaz idxlə etməsi üçün kifayət qədər imkanı var".



versə, qaz yatağı Türkiyənin ehtiyaclarının 15-20 faiz arasında olan göstəricisini ödəye bilər".

İlham Şaban vurğulayıb ki, bununla belə Türkiyə xarici ölkələrdən qaz idxləni davam etdirəcək və Azərbaycan Türkiyəyə qaz ixrac etməyə davam edəcək: "Türkiyə xarici ölkələrdən mavi qaz idxləni davam etdirəcək. Qaz bazarlarını öyrənen bir mütəxəssis kimi deyə bilərəm ki, Qara dənizdə kəşf edilən təbii qaz yatağının Türkiyənin Azərbaycanın qaz idxlə etməsinə ciddi bir təsiri olmayıcaq. Sadəcə, Türkiyə özünün bazarlarında rəqəbeti artıracaq. Çünkü, Türkiyə 10 ölkədən qaz idxlə həyata keçirir. Bu cəhətdən, Türkiyə özünü yalnız bir ölkəye bağlamaz. Bu anormallıq olardı. Bununla da Türkiyə rəqabət şəraiti yaradaraq bu 10 ölkəyə fayda verməyə davam edəcək. Bu proseslər fonunda qeyd etmək istərdim ki, Azərbaycan qazı öz keyfiyyətinə və qiymətinə görə Türkiyə bazarında rəqabətə davamlıdır. Öten il, yəni, 2019-cu ildə Azərbaycan Türkiyəyə 9,5 milyard kubmetr qaz ixrac edib. Ölkəmiz Türkiyəyə qaz ixracı həcmələrini 2021-ci və 2022-ci ildə 12.5 milyard kubmetr qədər çatdıracaq".

Nigar Məmmədova

Siyavuş Novruzov istəfa verdi



Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vezifədən azad etmək barədə xahiş edib. Bu barədə SİA-ya YAP-in Mətbuat xidmətindən məlumat verilib.

Düşmənin uğursuz diversiya cəhdidə: Tovuz zəfərinin davamı!

Erməni tərəfi bu məsələnin əsl mahiyyətini yalan informasiyaları ilə gizlətməyə çalışır

Ermənistanın Azərbaycana qarşı yürüdüyü işgalçılıq siyaseti və həmin siyasetin təməlində dayanan təxribatçılıq cəhdələri davam etməkdədir. Bu cəhdələrin hər birinin arxasında təcavüzkarlıq faktorları ilə yanaşı, həm də digər kırı maraqların dayandığı şübhəsidir. O da sərr deyil ki, artıq uzun illərdir ATƏT-in Minsk qrupu Ermenistan-Azərbaycan, Dağlıq



Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət, əməli iş apara bilməyib və bunun nəticəsidir ki, atəşkəs rejiminin mövcudluğuna baxmağayaq, erməni tərəfi dəfələrlə (!) öz silahlı təxribatları davam etdirir, mülki əhalimiz atəş altında saxlanılır, eyni zamanda, cəbhəyənə ərazilərdə coxsayılı vətəndaşlarımız həyatlarını itirirlər.

Azərbaycan Ordusunun növbəti addımlarını atmaması üçün yalvarmağa başladılar

Məhz 2016-ci ildəki aprel təxribatı da bu sıradan oldu və şanlı Silahlı Qüvvələrimiz işgalçılardan dərsini verməklə yanaşı, düşmənə sarsıcı meğlubiyyət yaşatdı, işgal altındakı ərazilərimizin müyyən bir qismi, habelə strateji yüksəkliklər, qarşı tərəfin postları ələ keçirilərək, geri qaytarıldı. Canlı və texniki itkiler verən ermənilər dərhal beynəlxalq təşkilatların ayaqları altına düşərək, qələbə yürüşü edən Azərbaycan Ordusunun növbəti addımlarını atmaması üçün yalvarmağa başladılar. 2017-ci ildə də təxribat cəhdində bulunan düşmən bu dəfə Naxçıvanda istekhəmlərini itirdi və geri çekildi. Bu, qələbə tariximizə Günnüt zəfəri olaraq düşdü.

Erməni hakimiyyəti ölkə daxilində mövcud olan kütłəvi xalq narazılıqlarını, etirazları ört-basdır etməkdən ötrü belə mənfur addımlara gedir

Lakin Ermənistandakı hakimiyyət dəyişikliklərinə baxmayaraq, bu ölkənin işgalçi siması dəyişməmiş qaldı, hətta onların təcavüzkarlıq meyilləri dəha da artı. Düşmən kiçik təxribatçılıqlara əl atsa da, bu ilin iyulunda Azərbaycanın dövlət sərhədi istiqamətində həyətsizlik göstərdi, Tovuz rayonunun sərhədən kəndlərini hədəfə alaraq, öz çirkin niyyətini bir daha bürüzə verdi. Ancaq Azərbaycan Ordusunun əsgərindən tutmuş en yüksək rütbeli zabitlərinə qədər hər kə işgalçılardan bu addımlarının da qarşısını ezmə, döyüş ruhu ilə aldı, onlara öz yerlerini göstərərək, nə qədər zəif, gücsüz və yararsız orduya malik olduğunu isbatladı.

O da əbəs deyil ki, erməni hakimiyyəti ölkə daxilində mövcud olan kütłəvi xalq narazılıqlarını, etirazları ört-basdır etməkdən ötrü belə mənfur addımlara gedir, siyasi uğursuzluqlarını həmin vasitə ilə gizlədir, fikir yayındırmağa çalışırlar. Bu baxımdan, Ermənistən silahlı qüvvələrinin diversiya-kəşfiyyat qruplarının zaman-zaman ərazilərimizə soxulmaları halları baş verir ki, onların da qarşılıarı qətiyyətə alınır. Belə ki, bu ərefələrdə Azərbaycanın Goranboy rayonu istiqamətində sərhəd zolağını keçməyə cəhd göstərən düşmən diversiya-kəşfiyyat qrupunun ələ keçiriləsi də məhz bu sıradandır. Ancaq daha bir amili də qeyd etmək olar ki, bu diversiya cəhd də cari ilin iyulunda Azərbaycan-Ermənistən dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin həyata keçirdikləri təxribatın davamıdır.

Ən əsası isə, diversiya -kəşfiyyat qrupun komandırının hərbçilərimiz tərəfindən əsir götürülməsidir

Lakin düşmənin ciddi-cəhdərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin gösterdiyi ayıq-sayıqlığı nəticəsində, eyni zamanda peşəkarlığı sayəsində diversiya qrupunun bir hissəsini məhv edib, habelə, yaralananların da olması barede məlumatlar mövcuddur.

Ən əsası isə, diversiya -kəşfiyyat qrupun komandırının hərbçilərimiz tərəfindən əsir götürülməsidir.

Yeri gelmişkən, daha bir fakt bəlli olub ki, Ermənistən tərəfi zaman-zaman mətbuatda əsger ölümləri ilə bağlı informasiyalar yayırlar, ancaq bu ölümlərin hər biri bilavasitə diversiyalarla bağlıdır. Daha dəqiq desək, erməni tərəfi bu məsələnin əsl mahiyyətini yalan informasiyaları ilə gizlətməyə çalışır. Lakin onların yalanları dərhal üzə çıxır.

Ermənilərin daha bir təxribatçı cəhdinin qarşısının alınması isə, əslində Tovuz hadisələri kimi Azərbaycan Ordusunun dəha bir uğuru, yağı düşmən üzərindəki qələbəsinin davamıdır. Bu qələbələr isə ardıcıl olacaq - işgal altında qalan, eyni zamanda bütün tarixi və əzəli torpaqlarımız geri qaytarılana qədər!

Rövşən RƏSULOV

**Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
mədəniyyət diplomatiyası xarici
siyasetimizə əhəmiyyətli töhfələr verməkdədir**

*Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-in Beynəlxalq əlaqələr şöbəsinin müdürü
Sevinc Fətəliyevanın yap.org.az-a müsahibəsi*

- Sevinc xanım, bu gün Azərbaycançılıq məfkurəsinin təbliği, habelə ölkəmizdə sosial rıfahın yüksəldilməsində, elm və təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolü vardır. Bu bərədə sizin fikirlərinizi bilmək istərdik...



- Azərbaycanda humanizm və tolerantlılığın simvoluna çevrilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rıfahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə vermiş, məhz onun təşəbbüsü ilə keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunması və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmet edir.

Mehriban xanım Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın milli maraqlarını rəhbər tutan fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun 2004-cü ilde əsasını qoymuş, hazırda da Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fonduun Azərbaycanın inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsa həlli fəaliyyətə nəzər yetirmək kifayətdir. Heydər Əliyev Fondu yaradılarkən Azərbaycan xalqının Ümum-milli Lideri Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Ulu Önderin ölkənin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmış genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycan mədəniyyətinin və tarixinin dünyada daha geniş tanidlılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına əsas məqsəd qoymuşdur.

Bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond Ulu Öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Məhz bu məqsadla, Heydər Əliyev Fondunun fəaliyyətində müxtəlif kateqoriyadan olan insanların problemlərinin həlliinə, ölkənin yaradıcı və elmi potensialının artırılmasına, müasir tələblərə cavab verən təhsil ocaqlarının, xüsusilə yeni müasir ibtidai tədris məəssisələrinin tikilməsinə, habelə ətraf mühitin, fauna və floranın qorunması və qeyd olunan sahələrdə mühüm tədqiqatların həyata keçirilməsinə dəstək göstərilməsi prioritet təskil edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban Əliyevanın rəhbərliyi ile Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işgalçılıq siyasetinin ifşa edilməsi istiqamətində məqsədönlü ve ardıcıl iş aparır. Təsadüfi deyil ki, Fondu Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlər boyu Azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyaseti haqqında daim məlumatlandırır. YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qəçqin və məcburi köçkün ailələrindən olan uşaqların təhsili, həmcinin işğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminə məruz



qalmış, dağıdılmış tarixi abidələrlə bağlı problemlə-rə toxunaraq beynəlxalq ic-timaiyyətin diqqətini Azər-baycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanmış bu layihə əzəli Azərbaycan torpağı olan Qara-bağ haqqında həqiqətləri dünya ictimaiyyətinə oldu-ğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilmişdir.

- Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı mühüm tədbirlər, layihələr reallaşdırılıb. Bütün bunların əhəmiyyəti nədən iharatdır?

- Bəli, Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, ermənilərin Xocalıda törətdikləri soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinə barədə məlumatlandırma kampaniyası aparılır. Bu mənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilde başladılmış "Xocalıya ədalet!" beynəlxalq kampaniyası xüsusisi olaraq qeyd edilməlidir. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı, Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistən silahlı qüvvələrinin Azərbaycanın işgal olunmuş Dağılıq Qarabağ regionunu və etraf yeddi rayondan tam, qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasıdır. Təsadüfi deyil ki, məhz bu kampaniyanın başlanmasından sonra bir sıra ölkələrin parlamentlərində Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edilmiş, ayri-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri ucaldılmışdır.

- *Mehriban xanım Əliyevanın çoxşaxəlli fəaliyyətində onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətlər də müstsənə rol oynayır...*

- Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müstəqilliyimizin ilk dövründən etibarən Azərbaycan mədəniyyətinin qorunması ve inkişafı istiqamətində hərəkəflə fəaliyyət göstərmişdir. 1995-ci ildə Mehriban xanımın təşəbbüsü ilə hazırda onun rehbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılmış, 1996-ci ildə Azərbaycan mədəniyyətinin ölkədən kənarda geniş şəkildə təbliğ olunması məqsədilə 16 dildə çap olunan və dünyadan onlarla ölkəsində yayılmış "Azərbaycan - İrs" jurnalı təsis olunmuşdur.

Azərbaycan - İrs jurnalı təsis olunmuşdu.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondu-nun BMT-nin Tehsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə əlaqələri xüsusi yer tutur. Azərbaycan-YUNESKO əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsində Fon-dun Prezidenti Mehriban Əliyevanın səylə-ri danılmazdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın birinci xanımı ənənəvi musi-qinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünyaya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsin-de xoşməramlı səfəri adına layiq görülmüş-

dür. Xüsusi olaraq vurğulamaq lazımdır ki, mehz dövlət başçısı İlham Əliyevin ve Birinci Vitse-Prezident Mehriban Əliyevanın səmərəli fealiyyətinin nəticəsi olaraq müğam və aşiq sənəti, tar ifaçılıq sənəti, kamancı, Azərbaycan xalçası, qadın baş örtüyü kəlağayı, Azərbaycan milli metbəxinin nümunələrləndən olan lavaş və dolma, habelə qədim Azərbaycan şəhəri Şəki YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Qarabağ atı ile oynanılan çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri - yallı, köçəri, tənzərə, teşkilatın Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında yer almışdır.

- Sizcə, mədəniyyətdiplomatiyası ölkəmizin xarici siyasetinə nə kimi töhfələr verir?

- Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasetinə əhəmiyyətli töhfə verməkdədir. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondu humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin derinleşməsinə töhfə verməklə, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir. 2009-cu ildə "Tolerantlığın ünvani - Azərbaycan" la-yihəsi çərçivəsində Fond tərəfindən Strasburq Katedral kilsəsinin XIV əsrə aid olan pəncərələri bərpa edilmişdir. 2007-ci ildə Fond Paris şəhərində yerləşən Versal Sarayının parkında yerləşən iki arxitektura abidəsinin, habelə Fransanın Normandiya bölgəsində yerləşən, X-XI əsrlərə aid yeddi kilsənin bərpa işlərini həyata keçirmişdir. Fond 2015-ci ildə Roma şəhərində yerləşən, Xristianlığın ən dəyərli abidələrindən hesab olunan Müqəddəs Marçellinio və Pitero katakombalarının (100-200-cü illərə aid) bərpasını başa çatdırılmışdır. Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına verdiyi mü-hüm töhfə kimi 2016-ci ildə Bolqarıstanda yerləşən üç pravoslav kilsəsinin bərpa edil-məsini nevđ etmək lazımdır.

Tolerantlıq və dialoq sahəsində görülmüş işlerin nəticəsi olaraq, Roma Papası Fransisko 2016-ci ildə Azərbaycana səfər etmiş, Müqəddəs Məryəm katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı "sivilizasiyalar arasında körpü" adlandırmışdır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha onu göstərir ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın gücləndirilməsinə və səmərəli dialoquın aparılmasına xidmet edən "Bakı Prosesi"nin təşəbbüskarı olan Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verərək, mədəni müxtəliflik dəyərlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın, multikulturalizmin və sivilizasiyalararası dialoquın təşviq edilməsində mühüm rol oynayır.

Bütövlükde, Mehriban xanım ənim Əliyevanın uzaqqörən içtimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycan qadının obrazının formallaşmasında əvəzsiz rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıyan qadınlar üçün əsl örnək kimi çıxış etməklə yanaşı, bu gün Azərbaycan Respublikasında siyasetin prioritet istiqamətlərinə bəri olan qadınların cəmiyyətdə rolunun, habelə dövlət və içtimai sektorda fəaliyinin artırılmasının təşviq olunmasına xidmət edir.

Rəşad Mahmudov: “Yoluxma sayı birlərqəmli səviyyəyə düşdükdə belə arxayınlaşmaq olmaz”

Son iki ay Azerbaycan səhiyyəsi, cəmiyyəti və dövləti üçün çirgir dönen oldu. Hər 1 milyon əhaliyə düşən xəstə sayı, yoluixma ilə yanaşı, veziyəti ağırlaşan patientlər, reanimasiyada olan xəstələrin sayı bəimindən çətinliklər yaşandı. Aidiyyəti qurumlarının operativ addımları, karantin rejimi ilə əlaqədar hətəndə verilmiş doğru qərarlar yoluixma sayının kiçikləşməsi səviyyəyə düşməsinə səbəb olmasının səhiyyənin, aidiyyəti qurumlarının və cəmiyyətin dənindən nəfəs almasına imkan yaratdı. Lakin unutmaq lazımdır ki, virutik xəstəliklər öz xüsusiyətlərini deyişmir". SİA-nın verdiği məlumatə görə, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin baş müavini Rəsad Mahmudov deyib.



R.Mahmudov bildirib ki, pandemiyaya səbəb olan, dünya iqtisadiyyatına və sehiyyəsinə zərəbə vuran infekşon xəstəliklər zamanı yoxlumxa sayı birraqomlı seviyyəyə düşdükdə belə qətiyyən arxayınlışmaq olmaz. Hazırkı rəqəmlər nisbətən rəhatlıq yaratsa da, sosial məsafə prinsipinə, əl gügüssenasına əməl etmək və maska taxmaq olduqca vacibdir. Virus əleyhine dərman və ya peyvend tapılana qədər həmin qaydalara riayət etmək mecburiyyətindəvək.

Onun sözlerine göre, yeni növ koronavirüsle (COVID-19) bağlı verilen proqnozlar sadəcə ehtimallar, tibbe məlum olan virus xəstəliklerinin və infeksiyalıların yayılma xüsusiyətlərinə uyğun reallıqlara əsaslanır. Hazırda hansı dalğada olduğumuz illər keçdikdən sonra araşdırımlar nəticəsinde aşkar ediləcək və o vaxt ən böyük dalğanın, birlinci və ikinci dalğanın qeydə alındığı tarixlər məlum olacaq. İndi yaşadığımız dövr üçün onu deyə bilərik ki, son iki ay ərzində Azərbaycan böyük bir dalğa ilə üz-üzə idi. Hazırda həmin dalğa nisbətən sənqimis və sönmüş veziyətdədir.

“Payız aylarında COVID-1əlaqəsi olmadan da virus xəstəliklərinin artma dövrü olur. İnsan bədənində bezi bioloji dəyişikliklər payız aylarında olduğuna görə istidən soyuğa ani keçid, eləcə də təbiətin özünəməxsus xüsusiyyətləri nəzərə alın-diğü zaman həmin vaxt alovlanmanın yenidən baş vermesi həm dünya ekspertləri, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də bu sahədə fəaliyyət göstərən tibb mütəxəssisləri tərəfindən ehtimal edilir. Ona görə də biz buna hərtərəfli hazır olma-liyiq”-deyə, komitə sədrinin müavini vurğulayıb. vap.org.az

Baş Prokurorluq deputatın qardaşı oğlunun cinayət işi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq deputatı Ohliman Əmiraslanovun qardaşı oğlu Emil Vaqif oğlu Əmiraslanov barəsində cinayət işinin başlanması barədə xəberə münasibət bildirib. SİA-nın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinə bilərdir ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinde Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 78.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bile qanunsuz hərəkətlər hərəkətsizlik) etməye görə ona rüşvət verməmiş ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ile cinayət işi istintaq olunur.

Qeyd edək ki, yayılan məlumatlara görə, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzeliyeva tərəfindən də şikayət olunub. Şikayətçi bildirib ki, 115 250 manat cıvarında qızıl-zinət eşyaları götürüb və qaytarmayıb. İddiaya görə, Emil Əmiraslanov həmin vesaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş göräcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.

XXəsrin 80-ci illerinin sonunda ermənilər "büyük Ermənistən" ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdürlər. Sovet dövründə mərkəzi həkimiyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təhlükət kompaniyası aparılmış və nəticədə, menfi ictimai fikir formalasdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdır. Ermənistən SSR Ali Soveti 1989-cu il dekabrın 1-de Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistən SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliy Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvleri və ermənipərest siyaseti 1990-ci ilin sonu - 1991-ci ilin əvvellərindən vəziyyətin getdikcə kəskinleşməsinə getirib çıxardı, DQMV və Azərbaycanın Ermənistən ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas alı. SSPI rəhbərliyinin himayədarlığı sayəsində Ermənistən Dağlıq Qarabağ bölgəsində həbi əməliyyatları genişləndirmək yanaşı, 1988-ci ildən - 1991-ci ilin sonuna dək Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 dəfə kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hükümlər Naxçıvan, Sədərek və Ordubad istiqamətlərində də edilmişdi. Halbuki, adı çəkilən və Ermənistənla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyəti yox idi. Bu, Ermənistən Azərbaycana qarşı ərazi iddiaları və həbi təcavüzünün təkcə Dağlıq Qarabağa məhdudlaşmadığını göstərirdi.

1991-ci il oktyabrın sonu - 1992-ci ilin əvvellərində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmaret-Qərvənd, Sırxavənd, Meşəli, Cəmili, Umidlu, Kərkicahən, Malibəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik, azərbaycanlılar yaşayan kəndlər Ermənistənən silahlı qüvvələri tərəfindən yandırıldı, dağıldı və talan edildi, əhalisi təcavüzü və soyqırımına məruz qalaraq öz doğma yurdlarından məcburən köçkündən düşdü. XX əsrin sonunda - 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasetin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. 1992-ci il mayın 8-də Ermənistən silahlı qüvvələrinin həbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilmişdir.

İyirmi yeddi il əvvəl - 1993-cü il avqust ayının 23-də Ermənistən silahlı qüvvələrinin gənişmişyəsi hückumu nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 1386 km² sahəsi, 95,9 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 81 kəndi olan Azərbaycanın Füzuli rayonu işğal edildi. Ermənistən silahlı qüvvələri ele həmin gün 1050 km² sahəsi, 52,6 min nəfər əhalisi, 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Azərbaycanın Cəbrayıllı rayonunu bütünlükə işğal etdilər. 1994-cü ilin yanvar ayının 5-de Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi, eləcə də Cəbrayıllı rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş və hazırda Azərbaycanın nəzarətindədir. Füzuli şəhəri və 81 kəndin 61-i isə Ermənistən silahlı qüvvələrinin işğali altındadır.

Hazırda Füzuli rayonunun 132 minlik əhalisinin 70 minden çoxu rayonun azad olunmuş ərazi lərində yaşayır, yerde qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçküni kiçmi məskunlaşır. Cəbrayıllı rayonunun 80 mindən çox bütün əhalisi öz doğma yurdlarından



Ermənistən Azərbaycana təcavüzü: Füzuli və Cəbrayıllı rayonlarının işğal olunmasından 27 il keçir

məc -
burən köçkündən düşərək hazırda Azərbaycanın müxərəlif bölgələrində məskunlaşmışlar.

Füzuli rayonunda işğaldan əvvəl rayonda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana fəaliyyət göstərmişdir. Rayonda çoxsayılı tarixi-archeoloji və memarlıq abidələri, o cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karavansara (1684-cü il) və s. qalmışdır. Bu abidələrə sərənən rayonun Babı kəndində yerləşən səkkizgüzeli Şeyx Babı Yaqub (XIII əsr) türbəsi, Aşağı Veyselli kəndində XIV əsre aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formali qəbirdaşının üzərindəki türbəni, XIX əsre aid olduğu söylənilən Cəlil türbəni aid etmek olar.

Rayonda qədim Azıx mağarası (azıxantrop), Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri və s. kimi bir çox tarixi-mədəni dəyərlər mövcud idi. Arğılı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Eyselli kəndində hamar daşdan tikilən Mirəli türbəsi (X əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karansara (1684-cü il), Qoçəhmədi kəndində məscid (XIII əsr), Füzuli şəhərində Hacı Əlekber məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin əhşəti andalızımıne məruz qalmış, məhv edilmiş və yandırılmışdır.

Cəbrayıllı rayonunda isə işğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub, 5 məscid, 78 kitabxana, 149 mədəniyyət ocağı, 8 xəstəxana fəaliyyət göstərmişdir. İşğaldan əvvəl rayon ərazisində çoxsayılı tarixi-archeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizgüzeli türbələr və s.) mövcud olmuşdur. Rayon ərazisində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin köprü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıllı şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıdılmış və talan edilmişdir.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistən həbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusi, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbed və 67 məscid Ermənistən silahlı qüvvələri tərəfindən tamamilə dağıldılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir, o cümlədən Azərbaycanın tarixi əsrlərə aid olan qiymətli nümuneler müzeylerlənən əouurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistən təcavüzü nəticə-



sində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistən silahlı qüvvələrinin işğali altındadır. Ermənistən həbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkündən düşmüşdür. Bütün dövrədə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistən heyata keçirdiyi bu işğalçılıq siyaseti nəticəsində 20 000 nəfər azərbaycanlı helak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsər alaraq əsil olmuşdur.

Ermənistən Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayılı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-sərtərsiz çıxmazı göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnamesine, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilətlərin qəbul etdiyi sənədlərə baxmayaq indiyə kimi Ermənistən açıq-aşkar həbi işğalçılıq mövqeyini tutması nəticəsində münaqişə əlkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmayıb.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq Ermənistən Azərbaycana qarşı əsəssiz ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyaseti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistən bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddərətini təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüğünü və siyasi müstəqilliyinə qarşı zor işlədilmesi deməkdir. Bele ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vezifəsi kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmış digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur. Bununla yanaşı, Ermənistən bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq

hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifade olunmuş beynəlxalq hüququn esas prinsiplərini kobudcasına pozmuşdur. Beynelxalq hüquq normalarının ermenisəsaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyrimükənlüyü haqqında 1990-ci il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilmədir.

Ancaq Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan Azərbaycan Ordusunun dörd il əvvəl - 2016-ci il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqtəyi-nəzərdən çox böyük üstünlükler verdi. İlk növbə-

də, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyət malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıllı və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyük əzmini nümayiş etdirdi. Nəticədə dördüncü döyüslərin beynəlxalq əks-sədəsi da dərhal eşidildi və Ermənistən Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bununla yanaşı, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi nəticəsində 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıllı rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş əhəmənə ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaradı. Azərbaycan dövləti tərəfindən kəndin yenidən qurulması və məcburi köçkünlərin təhlükəsiz şəkildə kəndə geri qayıtması təmin olundu. Bu baxımdan, Prezident İlham Əliyev Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistən işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayıncı bölgədə heç bir müsbət irəliyəşin mümkün olmayacağınu vurğulamaqla yanaşı, Azərbaycanın dövlətinin öz milli maraqları uğrunda, ərazi bütövlüyüümüzün bərpə olmasına nail olmaq üçün sona qədər mübarizə aparacağını bildirib.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüze məruz qalanın adını çekməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılarından azad edilməlidir, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdır.

Ona görə de dünya birliliyi Ermənistənə özünü cezasızlıq şəraitində hiss etməsinə imkan verməli, münaqişənin ədaləti həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar annekсиya siyasetinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistən rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüğünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Əks təqdirdə, dövlətimizin BMT Nizamnaməsinin 51-ci maddəsinə rəhbər tutub öz ərazilərini azad etmək hüquqı vardır və bundan istifadə edəcək.

Ermənistanın Azərbaycana əsas-sız ərazi iddiasının, davam edən işgal rejiminin düşmən ölkəyə bəxş etdiyi” ən pis sürpriz onun bütünlü regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənar da, blokada rejimində saxlanmasıdır. Bunu da ən birinci səbəbi ölkəyə rehbərlik edənlərin işgalçılıq siyaseti aparmasıdır ki, bu günə kimi Ermənistan özünü sovetdən qalma rüseyim iqtisadiyyatı ilə on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və ineqrasiya oluna bilməyən işgalçi ölkə nəticədə tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyətə gəldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir.

Bu, həm daxili sosial-iqtisadi veziyətin aqar olaraq qalmamasında, həm de Ermənistan-Azərbaycan münəqşəsinin həllində özünü göstərir. Ermenistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münəqşənin danışqları yolu ilə həllini mürəkkəbəsdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işgal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolu olmadığını açıq vurğularılar. Ancaq əsas məsələ odur ki, bu sade həqiqəti dərk etməye erməni siyasi şüuru, nə de Paşinyan təfəkkürü qabil deyil.

Rusiyalı ekspert Aleksandr Dugin də Ermənistanın önce beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamma prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirləri xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işgal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan ne qədər səz hoqqabazlığı etsə də, ondan indi her kəz zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsəlesi artıq danışqların predmetidir. Hər bir halda aydın dır ki, əsas şərt Ermənistən təcavüzkar olaraq Azərbaycanın işgal etdiyi ərazilərindən çıxmışından ibarətdir.

Buradan sade bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürleri ilə reallıq arasında dərin bir ziddiyət mövcudur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İster mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə de Paşinyanın hakimiyətinin siyasi iradesindən dəm vur və ya başqa tarixi “faktlar” getir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Göründüyü kimi, mövcud vəziyyət tamamilə Paşinyanın əleyhine işləyir. Şəntaj, təhdid, siyasi rəqiblərin sıradan çıxarıldığı, müstəqillik dövründə heç bir demokratik seçki keçirtmək təcrübəsinə malik olmayan bir dövlətdə bir aydır onun deməsi iradesindən dəm vur və ya başqa tarixi “faktlar” getir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Baş verənlər onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və köhnəlmış fikirlər tekrarlaqla məşğuldur. Belə bir müqayisə də yerine düşər ki, Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur, çünki hər ikisi işgal təfəkkürə maliklər. Ona görə də, Nikolşənsi donu geynirsə geyinsin, yamağı görünür. Çünkü yalan ayaq tutur, ancaq yemir. Yerisə belə üzəyə gedə bilmir. Çünkü onun geydiyi papişlar bünövrədən cırıldır.


Quldur Paşinyanın quldur siyaseti...

İster Petrasyan, ister Sarkisyan, istərsə de Paşinyan olsun Ermənistanda baş veren içtimai-siyasi gərginlik, problemlər bitib-tükənmiş və hakimiyətdə özbaşınaqlarından cana döymüş erməni xalqı artıq ayağa qalmaqdadır.

Etirazçılar bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Və erməni xalqı bili ki, hakimiyətə yalan vədlərlə gəlib və aksiyalar davam edən Nikol Paşinyan bilməlidir ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbaşlığının sonunun zamanı gelir: necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənle-

rin sayı sürətlə artır. Fərsiz və savadsız baş nazirin quldur siyaseti erməni xalqının hiddətinə və etirazına səbəb olub. Erməni KİV-lərin məlumatına görə, ölkədə artıq mitinqlər start verilib. Xüsusilə də, bu günlərdə Ermənistənən baş naziri Nikol Paşinyanın BBC-ye verdiyi müsahibə zamanı sesləndirdiyi fikirlər ona xalqı ilə ciddi problemlər yaradıb. Çünkü dedikləri ilə əməlləri üst-üstə düşmür.

Bu gün iqtisadi problemlər məngənəsində boğulan Ermənistanda iqtisadi problemlər dəha da artaraq pik nöqtəsinə çatıb. Ən əsas problem isə, bütün bəşəriyyəti bürüyən “COVID-19”la mübarizəsədə Ermənistən daha ciddi uğursuzluqlar əldə edib. Bütün bu problemlərlə növbəti kabus isə iyulun 12-də Paşinyanın Tovuzda qəflətən Azərbaycana qarşı təxribati idi. Hakimiyətə gelməkən Paşinyan sərsəm bəyanatları ilə elə ilk gündən Rusiya ilə Ermənistən arasında gərginlik yaratdı. Siyasetdən bixəbər olan küçə “demokrat” Paşinyan ele zənn etdi ki, təxribat töötəmkələ hər şəxse nail ola biləcək. Alınmayanda başlıdı Rusiyaın ünvanına sərsəm bəyanatlar verməyə. Nəticə nə oldu. Elə iyulun 12-də qəflətən Azə-



Paşinyan üçün “Hardtalk” kabusu...

Yaxud, qozbeli qəbir düzəldər...

baycan sərhədlərini pozaraq Tovuz istiqamətində təxribat töötəmək istədi. Nəticədə də güclü Azərbaycan Ordusu və əzmkar əsgərlərimizin rəşadəti nəticəsində erməni diğələrini yerdən otuzdurdu. Bax, budur, Paşinyanın “siyaseti”.

Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır. Elə Nikol Paşinyanın BBC-nin “HARDtalk” programına verdiyi müsahibəni izləmək bir daha şahid olursan ki, Ermənistən baş naziri Paşinyanın siyasi lider olaraq, acizənə və rəzil duruma düşməsi bir daha onun savadsızlığını göstərir.

Ən maraqlı məqam isə, iqtisadi durumda yaşayan erməni xalqının rəhbəri müsahibə zamanı...

Erməni xalqı şokda: Paşinyan BBC-ye 1,3 milyon dollarlıq saatla çıxıb

Göründüyü kimi, Nikol Paşinyan üçün “Hardtalk” kabusu hələ bitməyəcək. Çünkü iaňələr hesabına ayaqda zorla duran işgalçi ölkənin baş nazirinin dünya ictimaiyyətinin qarşısına 1 milyon 300 min dollarlıq qol saatı ilə çıxması erməni xalqını həm şoka salıb, həm də bir daha küçə “demokratının” bir daha iç üzünü - quldur, oğru olduğunu sübuta yetirib. Paşinyanın qoluna taxdiyi bahalı - “Patek Philippe” brendinin “500 2P” (rose gold) markalı saatından dünyada cəmi 999 ədəddir. Onun da biri kasib ölkənin baş nazirindədir. Bu brende məxsus qızılidan olan “5002P” markası 1,3 milyon dollara satılır. Platin “5002P” isə 1,1 milyon dollara təklif olunur. Tərkibi ağ qızıldan ibarət olan “5027G” markasının minimum qiyməti 877 min dollar təşkil edir.

O zaman belə bir sual ortaya çıxır: 1,3 milyon dollar dəyəri olan “Patek Philippe” qol saatı Ermənistənən baş nazirindən haradandır? Aylıq maaşı təxminən 4500 dollar olan baş nazir belə bir saatı almaq üçün gerek bundan sonra 45-50 il də baş nazir vəzifəsində işləsin. Cəmi iki il əvvəl - yəni, yenice baş nazir seçiləndə Paşinyanın qolundakı saatın ümumi dəyəri ce-

mi 200 dollar idi.

Buradan belə nəticə çıxır ki, Nikol Paşinyanın özünün və ailəsinin adının qaçaqmalılıq məsələlərində hallanması iddiaları həqiqətdir, quldur, oğrular və rüşvətxorluqla işini aparır. Beləliklə, uğursuz müsahibə Paşinyanın ölkəsində imicini yerlə bir etdi.

“Ermənistəni quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir”

Azərbaycan Prezident İlham Əliyev çıxışlarında erməni tərəfinə dəfələrlə sərt xəberdarlıqlar edərək bildirib ki, bu gün Ermənistən ordusunu bizimlə rəqabət apara bilməz və işgalçi ölkəni quldur dəstələr idarə edir: “Mən dəfələrlə demişdim ki, Ermənistəni quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslu olsun ki, Ermənistəndən rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərət etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistən-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu onlara layiqli cavabını verir, vərəcək, necə ki, 2016-ci ilin aprel döyüşlərində onları yerinə oturdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu emalıyyat nəticəsində böyük ərazi nezaretimizə keçdi”.

Prezident İlham Əliyev onu da bildirib ki, işgalçi ölkədə korrupsiyaya qurşanmış oğru rejimi höküm sürdüyüni erməni xalqı da deyir:

“Virtual terroristlər”in...

Döru deyirlər ki, bu siyaset elə bir şeydir ki, həqiqətən de onun nə dali, nə də ki, qabağı görünmür. Xüsusi də, koronavirus bütün dünyani ağışuna aldığı bir zamanda... Bu da təccüb doğurur. Çünkü onların siyasetlərini özləri deyil, məhz başqaları yürüdür! Belələrinə isə siyasetçisi yox, siyasetbaz deyil.

Diqqət yetirək onu da görərik ki, müxalif siyasetbazları arasında hər cü fərdlər rast gəlmək mümkündür. Boş-boş vədlər verən, uydurma, həqiqətə uyğun olmayan, bölgəzəndən yuxarı çıxışlar lazımsız dividən qazanmağa çalışan, keçmiş olmayan, bu günü müəmmalı, sabahı isə görünməyənər bu müxalifətde çox rast gəlmək olur. Ancaq nə farqı var ki? Bütün bu kimi hallara baxmayaq, həmin siyasetbazlar özlərini cəmiyyətə tam fərqli formada təqdim etməyə, yeni əslində olduqlarından fərqli görünməyə can atırlar. Bu tip siyasetbazların iddiaları isə realılıqla heç cür üst-üstə düşmür və belə davam edəcəkse, heç düşməyəcək də. Çünkü onlar potensiallarını düzgün qiymətləndirmədən dairənərindən artığına yiyələnməyə çalışırlar. Danışanda adam lap mat-məhəttəl qalır. Deyirən ki, buna daq versən, dağı iki dəqiqənin içinde “yixib-qoyar böyrü üstədə”. Sosial şəbəkə “qəhrəmanları” kar qulaqları, kor gözələri ilə axtaraq duraraq gözləyir ki, Azərbaycanda nə isə bir uğursuz hal müşahidə olunsun, başlıqlar onun ucundan tutmağa. Neyəsinlər, Avropanni zibilxanalarında eşənlənməkdən “it iyil” verdiklərini bilirlər. Ona görə də, “virusa aludə olmaq yox, mitinqə çıxməq” kimi “nəhəng” bəyanatlar vermeklə düşünürler ki, bəlkə “vot-vot” koronanı da “hop edəcəklər”. Daha onlara deyən yoxdur ki, ay filankə... sənin etin nədir, budun nə?

Ancaq bir tərəfə baxanda, belə səviyyəsiz, savadsız və satqınlardan bundan savayı nə gözləmək olar? Sən hara, koronavirusla bağlı “siyaset aparmaq” hərə... Çünkü onların əsas amali xalqın bu virusa düşçə olması deyil, məhz daha çox gelir elə etmek, Qərbi Con, Devid əmilərindən qrantdan-filandan qazanıb cibidən ötürməkdir. Və belə bir zamanda satqın viruslarının “lideri” Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Vüdadi İskəndərli, Sevinc Osmənqızı, Arif Məmmədov, Qurban Məmmədov, Oruduxan Teymurxan, Tural Sadıqli, Həbib Müntəzir, Məhməmməd Mirzəli və bu kimi iblis xisli ilə erməni lobisini, anti-Azərbaycan dairələrin xidmətisi, milli döñüklər, “virtual terroristlər” bu məkrili və çirkin prosesin öündə gedərek antiazərbaycan şəbəkənin sifarişlərini yeri nə yetirmek üçün ən əlaqəsiz, mənəviyyatsız əsullara əl atırlar.

“Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayıacaqdır”

Beli, hələ də anlamırlar ki, Prezidentimizi xalq dəstekləyir. Xalqın gücünün olduğu yerde, heç bir xarici qüvvə nəsa etmek imkanına malik deyil: “Bu gün dünyada ele bir qüvvə yoxdur ki, hansı qərarı bize aşılasın, yaxud da bize nəyise diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayıacaqdır”.

Beli, istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrde məskunlaşmış anti-milli ünsürlər bilməlidirlər ki, bu gün xalq öz Prezidentinə inanır və Onun yanındadır.

Vətən əlaqəsindən, mənəti və zəka gücündən mərhüm olan, xalqa və milli dövlətliyin qəsdinə duran bu “ruhunu şeytanə satan” xəyanətkarlar isə gec-tez öz layiqli cəzalarını alacaqlar. Sonda hər zaman maraqlı olan bir məsələyə toxunmaq istədim. Görənən, Mark Zuckerberg “Facebook”u yaratmasayı, “virtual terroristlər” iyləmiş iblis niyyətlərini hara boşaldardılar...?

RƏFIQƏ

Zəif və prinsipsiz “Soros uşağı”nın təxribatlara əl atmasına da təccübli heç nə yoxudur. Və Paşinyanın növbəti - “BBC” rüsvayçılığı dünyasının istehza HƏDƏFİNĐƏ qalmaqdadır. Görünür, Nikol Paşinyan üçün “Hardtalk” kabusu hələ bitməyib...

A.SƏMƏDOVA

Ermənistanın işğal etdiyi Qarabağ və ətraf rayonlarının amansız istismarı

Azərbaycan Respublikasının Dağılıq Qarabağ və onun etrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıllı, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu. Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsinən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demarkasiya xətləri dağıdılmışdır.

Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkilde qacaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kesilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır. Tarixin uzaq keçmişindən miras qalmış belə talanlıqlı işlərini müasir dövrdə özünü "sivilizasiyalı" dövlət kimi qəleme verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.

Bundan başqa, Azərbaycanın Ermənistana həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur. Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da tehlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağstafada su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağetəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir. Dağılıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münəaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənarə çıxmama və ətraf rayonların işğal edilməsi halları baş verməmişdir. Məsələn, Gürcüstan Respublikasındaki münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənarə çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etmeyibdir.

Bəs, belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıllı, Füzuli və Ağdamı zəbt edib. İşğal olunmuş regionda müxtəlif təbətəbədələri, nadir bitki və heyvan növleri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağılıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi. Təbii landşaftı, nadir bitki və heyvanlar ələmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsətçay Qorugunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsətçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsətçayın dərəsində 1974-cü ildə ya-

məcburi köçkünlərin boş evləri sökülrək tikinti materiallarından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunub.

Ermənistan, işğal olunmuş ərazilərdə idxlə və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraqlıdır: yüzlərə ABŞ istehsalı olan müxtəlif "Caterpillar" maşınları, ABŞ-in "John Deere" və Almanıyanın "Deutz-Fahr" şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Cənubi Koreyanın "Hyundai" tipli yük maşınları, Belarusun "MT3-82,3" modelli kənd təsərrüfatı traktorları, həmçinin digər texnika medəncilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur.

Bir çox hallarda Kipr, Lixtenşteyn və buna bənzər ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır. Onların maliyyələşməsi işga olunmuş ərazilərdə fəaliyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqələndirilir və Rusiya, Al və ya digər məntəqələrdə yerləşən vəsiyyətçi banklarla beynəlxalq köfürmələr həyata keçirilir. Daha sonra Ukrayna, ABŞ və Al (Fransa, Bolqarıstan, Macarıstan, Belçika, Almaniya, Çexiya və Niderland) ölkələrindən, eləcə də Avstraliya və BƏƏ-dən olan coxsayılı beynəlxalq pərakəndə mal saticıları Ermənistana şirkətləri ilə təchizat mütqavilələrini yekunlaşdırırlar. Əlbəttə ki, bu onları ərazilərin işğali, təbii resursların tükəndilməsi, qanunsuz məskunlaşmanın genişləndirilməsi habelə məcburi köçkünlərin hüquqlarının pozulması kimi faktlarla Ermənistana əlbinədir.

Təccübülü deyil ki, Ermənistanda yüksək vəzifəli şəxsləri o cümlədən prezident Sarkisyan, keçmiş baş nazir Abramyan və digər nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək orada olan istehsal obyektlərinə baxış keçirirlər. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötürü Ermənistana kend təsərrüfatı və likör ixrac edən şirkətləri müntəzəm qaydada işğal olunmuş ərazilərdə istehsal edilən ("Stepanakert Brandy Factory" və "Artsakh fruit CJSC") məhsulları hiyləgerlik edərək Ermənistana istehsalı kimi qələmə verir və beləliklə də bey-nəlxalq ictimaiyyəti, aliciları və istehsalçıları aldardırlar.

Araz çayı boyunca, həmçinin Zəngilan və Cəbrayıllı daxil olmaqla, yerləşən kənd təsərrüfatı torpaqları Ermənistana tərəfindən işğal olunmuş ərazilər kimi qanunsuz olaraq mənimşənilərək geniş istismar edilir. Suvarma və ya qanunsuz elektrik enerjisinin alınması ("ArmWater Project Company") fəaliyyətləri suyun təbii axınına mane olur, onun çirkənmesine (əkin sahələrinin və mövcudluğuna, flora və faunani təhlükə altına qoyaraq mikro iqlimi) dəyişir.

Keçmişdə dağıdılmış evlərin xərabalıqlarından metal, borular, kərpiclər və digər tikinti materiallarının toplanması hallarına nadir rast gəlmək olardı. Lakin hazırda müzakirə mövzusuna çevrilmiş bu fəaliyyətlər onu göstərir ki, sözügedən talaçı-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldılması, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

ləqə xaricilərin iştirakı ilə açıq-aydın və mütəşəkkil qaydada həyata keçirilir.

İşğal edilmiş ərazilərdə qiymətli mineralların və metalların hasilatı əsas fəaliyyətlərdən biri hesab edilir. Məsələn, Qızılbulaqda mis-qızılın əldə edilməsi üçün nəzerdə tutulmuş yeraltı məden (Lixtenşteyn-də qeydiyyata alınmış Ermənistana məxsus "Vallex Group CJSC" şirkətinin törəməsi) tamamilə tükənmüş vəziyyətə çatıb. Eynisi də Dəmirli-də yerləşən açıq mis-molibden şaxtaşına aiddir. Deyilənə görə, 2014-cü ilde "Gold Star CJSC" Veynallı kəndinin (Zəngilan rayonu) yaxınlığında qızıl hasilatına başlayıb. Bildirilir ki, Rusiyada fəaliyyət göstərən və "GeoPro Mining Ltd" şirkətinin törəməsi hesab edilən "GPMGold" 2007-ci ildə etibarən işğal edilmiş Kəlbəcər rayonunun Söyüdü kəndinin qızıl mədənində filiz istehsalı ilə müşğuldur.

Həmçinin, Azərbaycan-Ermənistana beynəlxalq sərhədinin işğal altında olan bölgəsindən qanunsuz olaraq təbii resursların daşınması üçün Vardenis-Ağdərə magistral yolu inşa edilib. Ermənistən hökuməti öz energetika nazirliyi vasitəsilə birbaşa olaraq Qızılbulaqdan Ermənistana filiz konsentrasiyalarını nəql edərək daha sonra qızıl tərkibli mis emal edir və Avropa başda olmaqla beynəlxalq bazarlara ixrac edir. Əlavə olaraq, Yerevanda yerləşən elektrik stansiyasının təmin edilməsi məqsədilə Tərtər rayonunun işğal altında olan Çardaklı kəndinin yaxınlığında mədəndən kömür əldə olunur.

Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir. PA rəsmisi deyib ki, Ermənistana tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə mənət töredir: "Azərbaycan beynəlxalq təşkilatlara və digər dövlətlərə müraciət edir ki, özlərinin hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə qarşı hüquqi addımlarını davam etdirəcək. İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında da qaldırılacaq. Azərbaycan öz milli resursları, milli peyki sayəsində bu qeyri-qanuni fəaliyyətlə bağlı faktları toplayıb".

Məlumatə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xərici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistana Azərbaycan torpaqlarını işğal etdikdən sonra həmin ərazilərdə qanunsuz fəaliyyətə başlayıb: "Ermənistən tərəfi işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edir, dünya bazarlarında satışa çıxarıb".

Şöbə müdürü qeyd edib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: "Lakin Ermənistən tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktarəsində missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitoring keçirib və Ermənistən qanunsuz fəaliyyəti təsdiq olunub".

PA rəsmisi deyib ki, Ermənistən tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə mənət töredir: "Azərbaycan beynəlxalq təşkilatlara və digər dövlətlərə müraciət edir ki, özlərinin hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə qarşı hüquqi addımlarını davam etdirəcək. İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında da qaldırılacaq. Azərbaycan öz milli resursları, milli peyki sayəsində bu qeyri-qanuni fəaliyyətlə bağlı faktları toplayıb".

Vahid Ömerov f.ü.f.d. dos.



*Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır*

25 avqust

**Kuman Suaresə zəng etdi,
“Barselona”dan qovdu!**

“Barselona”nın futbolcusu Luis Suaresin komandanın gönderiləcəyi ilə bağlı növbəti xəbər yarılıb. Qol.az İspaniyanın “Rac1” radiosuna istinadən xəbər verir ki, yeni baş məşqçi Ronald Kuman 33 yaşlı hücumçuya zəng vuraraq, onu növbəti mövsüm üçün komanda-da düşünmədiyini devib

Bundan əlavə, uruqvaylı oyunçu Kataloniya klubunun təlim-məşq toplantışı haqda heç bir bildiriş almayıb. Tezliklə "Barselona"nın vəkillərinin Suareslə görüşəcəyi və onun 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam verəcəkləri bildirilib. Bundan əvvəl futbolçunun 2007/11-ci illərdə çıxış etdiyi "Ayaks"a qayıdacağı barədə xəberlər yayılmışdı. Xatırladaq ki. L.Suarez "Barselona"ya 2014-cü ildə "Liverpu"dan kecib.

Aralarındaki
16 yaş fərqi
evliliyə mane
olmadı

Məşhur aktrisa Zeynep Tuğçe Bayat və Cansel Elçin 3 illik münasibətlərini rəsmiləşdirmək qərarına qəlib.

Ulduzlar dünən səssiz-sədəsiz evlənib. Aktyorların toy fotosessiyası sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki 46 yaşlı



aktyorur
həyat yoldaşı ilə aralarında 16 yaş fərq
var. "Gönülçelen" serialında tanış olan,
sonradan teatr tamaşasında yolları yeni-
dən kəsişən ulduzların arasındaki yaş
münasibətlərinə mane olmayıb./Publi-
ka.az

Dövlət
Ekoloji Təhlü-
kəsizlik Xidmətinin və Su
Nəqliyyatında Polis İdarəsinin
əməkdaşlarının birləşdiriyi nə-
zarət tədbiri zamanı imişli rayonu
ərazisindəki Sarısu Ovçuluq Tə-
sərrüfatında qanunsuz ov edənlər
saylanılıb.

Bunu AZƏRTAC-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. "Araşdırma zamanı sakınları Tahir Muxtarov və Ruslan Əhmədov olduğu məlum olub. Onlardan ov tüfəngləri və ovlanmış qasqaldaq quşları götürülüb. Fakt-la bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimələnib", - deyə B. Məhəmmədov qeyd edib.

Qanunsuz ov edənlər cərimələndi



Suraxanıda tüfəng tapılıb

Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanmasıq götürülməsi məqsədilə əməliyyat tədbirlərini davam etdirirler.

Daxili İşler Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən avqustun 23-de Suraxanı qəsəbəsi ərazisində nömrəsi ve markası silinmiş yivli beşəçilən tüfəng tapılıb. Faktla bağlı tədqiqat aparılır.



Ras redaktor:

Bəhruz Qulivey

Baş redaktörün müavinleri:
Valeh Məhərrəmli

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi 66**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
tel:598-33-90 Faks:493-11-44**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilsən.

Qəzet "Səs" in komputer mərkəzində yiğilir, sahifələrinin
"Azerbaiycan" nəşriyyatında çap olunur
Qəzətdə AzərTAC, SİA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600